

VƏTƏNƏ OĞUL OLMAQ ŞƏRƏFİ

(Əli bəy Azərinin "Oğul" povesti haqqında)

Yarananın ən böyük kəşfi, şah əsəri insandır. İnsanın isə ən böyük kəşfi V.Şekspirin dediyinə görə, özündə olanı tapmaqdır. Simon de Bovuar "ən müüm əsərim həyatımdır", - deyirdi. İnsan özünün cəmiyyətdəki mövqeyini, isteklərini, cəmiyyətə verəcəklərini bilmir, "heyat kimin ovçu, kimin şikar olacağını özü müəyyənənşidirəcək" (Bertran Rassel). Bill Qeytsin düşüncəsi da maraqlıdır: "hayat adalətli deyil, bu fikrə nə qədər tez öyrəşəniz, o qədər yaxşı olar". Yeni fikir olmasa da deyim ki, heyat mübarizədir, bər mübarizədə yixiləndən azi bir dəfə çox ayağa qalxmayı bacarsan, qalıbsən. Cesaref, əzm, iradə ayaqda durmaq üçün ən etibarlı dəstəkdir. Cəvahirləl Nehru da bunu deyirdi: "uğur çox zaman casarəti insanlara xas olan şeydir, nadir hallarda çəkinin və nəticələndirən qorxanalar uğur qazana bilər". Qarabağ qəzisi, hərbçi - yaziçı, nəşir Əli boy Azəriyə həyat burları 18-19 yaşından anlaşa gələcəkdir. Yoxsa, "edadlısız həyat" bu kənd balasını körpə və dadlı şikar kimi rəhatata uda bilərdi...

Vaynona Rayder etiraf edirdi ki, "həyatım bioqrafiyalarda yazılıldığı qədər maraqlı olmayıb". Amma Əli bayın həyatı maraqlı olub. Əli bayın özüne və yaradıcılığına yaxşı bələd olduğum üçün bunu əminliklə deyirəm. Orta məktəbi bitirən kimi Xarkov Ali Horbi Tank komandanlığı məktəbinə qəbul olunan, ənsiyyot və dil problemləri ilə üz-üzə qalan ucqar kənd usağının həyat necə maraqlı olmaya bilər? Otuz nəfərlik qrupda yeganə türk kökənlə tələbə - kursant müxtəlif milletin nümayandaları, forqlı xarakter sahibləri arasında nüfuz sahibi, sözünün ağası olması buna sübutdur. "İstiqanlı" Azərbaycan balası onunla necə davranmağın sərhəddini erməniyə, gürcüyə və digər slavyanlara başa salmışdı. Q. Markesin sözləri ilə desək, "önəmli olan həyatda başına golonlar deyil, necə yaşadığındır". Başın ucalığı, yaxud aşağılığını meyari budur. "Həyat sonin etdiklärin və etmədiklärindir" (Xəlid Hüseyni).

Avtobiografik əsər yazmaq bəzilərinin fikirləşdiyi kimi heç də asan deyil. Keçdiyin həyat yolunun hansısa anlarımları olduğu kimi təsvir etmək ona görə mosuluyuktur ki, birinci növbədə özünü, ətrafindakları, həmdə əsəri oxuyanları aldatmamışan. Aldatmağın ömrü az olur. Əsərdən göründüyü kimi, Əli boy də bunu

yaxşı anlayır. İkincisi, şahidi olduğun hadisələr hamıya maraqlı olmaya bilər. Ona görə də əsərə cələ bər süjet xətti, kulminasiya nöqtəsi, təhkiyə tapşılmasın ki, çəkdiyin zəhmət hədr getməsin, hamunun olmasına da çıxluğun marağına səbəb olsun. Üçüncüüsü, avtobiorafik əsər təxəyyüldən daha çox reallığın məhsuludur. Reallığı itirməmək əsas şərtidir.

Əli boy "Oğul" povestində özünün görünən və görünməyən tərəflərini işləndirməyə çalışıb. Povest Moskvada noşr edilən "Rusiya ədəbiyyatı" jurnalının maraqlı dairəsinə dəsədündən keçən ilin (2019) oktyabr sayından özüne yər təpa bilib. Bu, təkəc Əli boyın yox, bütün Azərbaycan ədəbiyyatının uğurudur.

Əli boyin "zaman"ını təxmin etməmiş hesabladım. Keçən əsrin 80-ci illərinə geri qayıtdım. SSRİ adlı xalqlar höbsxanasının slavyanlardan başqa doğması olmadığını, "əyalət" balalarının horbın sırularına yiyeşənəsinin şovinist dövlət başçılarını qicqlandırdığını, orada yaşayış türk kökənlilərin ancaq hərb və mülli tikintiyye yararlılığını ahl yaşıllar daha yaxşı bilirlər. Bəs Əli boy nəyə görə ali horbi məktəbə qəbul oluna bilmişdi? Təkəc sağlamlığına, idmanla müşəq olmasına, iradesinə, inadkarlığına, xarakterinə görəmi..?

O dövrde ordunda, hərbi tohsilə "dedovsina", "çumo", "çurban", "salaqa", "molodoy" jarqonları, şəxsiyyəti tohqiq edən söyüslər çıçəklənmə dövründə yaşamaqdaydı. Şübəsiz ki, qürurlu Oğuz türk kursors "hiylagər gözlü", ilanın ağzından çıxan qurbəqə sıfotlı, yumorlu və ciddiliyi bilinməyen, liliptülə banzediyindən "köstəbek" ləqəbi ilə çağrılan Dronnikovun "oğul" ironiyasına döza bilməzdi, dözmədi de. Çünkü dünənən əksər xalqlarından forqlı olaraq, türk əllöründə həmişə namus, qeyrot, ismet, şəraf, leyəqət kimi əxlaqi kateqoriyalar monovi saflığın meyəri sayılıb.

Dronnikovun "E-ey, oğul!" müraciəti qohrəmanın heysiyətinə toxundu, ona cələ goldi ki, "o, sözü düz demədi, belə bir təhorə səsləndirdi":

"Gorilmiş bütün əsərlərimlə yurumugumu düyünlədim və var qüvvəmlə topasino bir zərba endirdim".

Tocavüzü töqrid etmirik, amma insan istənilən halda öz şorosunu qorunmalıdır.

Qrupda hamidin iki yaş böyük, həm də ən güclü həssə olunan Belousovun "yurumugunu düyünləyib do-daşlarını əsdiro-əsdiro "son... son... son oğulsan?!" kə-

kələmosından bunun sual, yoxsa dava salmaq istəyi, yaxud kinayə olduğunu heç kəs bilmədi. Yəqin cəsərətsizliyin təsdiqiyyidir... Belousov qoşong bilirdi ki, türk oğluyla belə "zarafat" etmək qorxuludur...

"Oğul", "oğlum" rişxəndinin arxasında elə "ince" məqamlar dayanır ki, hossas, şorəsinə qoruyan "istiqaməti" Azərbaycan oğlunun loyaqotino mütləq toxunmahiyyəti:

"Oğul - bu söz sadəcə bir müraciət deyil, heç çağırı, loqob də deyil, atıq bir toxollusdür. İndi bunun, belə də, bir o qədər monası yoxdur, amma... o zaman böyük əhəmiyyəti vardi..."

Sözün özü məni qıcıqlandırmırırdı. Məni qıcıqlandıran Dronnikovun bu sözü təhrif edərək tələffüzüydü, gah "oğlum" kimi ifadə edir, gah da ağızında gəvəleyə-gəvəleyə elə cəyirdi ki, elə bil cəyənib şirəsinə çıxardığı saqqızı yero atub, ayağının altında qarışqa kimi eziyir.

Dronnikovun "dors"ini verdiyi gündən hamı onu "oğul" adlandırmışa başladı. "Möhkəm iradəli, sağlam bədənləri, təmkini, sobri yerində" olan, güloşmayı, savaşmayı bacaran Vətən oğlu üçün "həmin gündən "oğul" sözü on şirin, on mögrur, on xoşbəxt anlayış monasına keçdi..." "Oğlu"nun də "oğul" deməkdir. İndi "oğul" müraciəti avvəlkine bənzəmirdi. Qürur-luydu...

Xarkov şəhərində Nəcəf Nərimanovun adına küçənin olması ilə fəxr edən povestin qohrəmanının sevinci somimidir:

"Yəqin o da "oğul" olub", haqqında məlumatlanan kimi dərhal belə düşündüm..."

Qürur duymağa başladım, həm onun kimi tankçı ol-duguna görə, həm de "oğul" adlandırdığımdan..."

Bəli, Nəcəf Nərimanov Azərbaycanın görkəmləri siyasi və ictimai xadimi, mütəfəkkiri Nəriman Nərimanovun Vətən uğrunda canını fəda edən qohrəman oğludur, oğuldur.

Povestdə ayrı-ayrı xalqların milli xüsusiyyətləri, şərəf və layqaqt "dərəcə"ləri dəqiqliklə qələmə alınıb:

"Erməni Mişa Vardanyanı meymun kimi əle salıb oynatmaqları vardi, bu onun özüne də xoş gəlirdi".

Əli bəy Azori milli ruhumuzun ayrı-ayrı "özünaməxsus xüsusiyyətlərini" - qobırıstanlıqlıdan keçəndə qəribə hissələr keçirməyimizi yazanda fikirləşdim ki, bu xasiyyət ancaq biza məxsusdur. "Cərgədə gözəmkəndən azad olmaq üçün ayağım burxulub" deyə axşamaq, yalandan taqım komandirinin arvadının NBM-də gözlədiyini deyrək, Popovu axtardığım bəhəna gəti-rərək "samovolka"ya getmək, patrullar tərəfindən tutulanda hərbi biletin əvəzində biletin üz qabığını verib aradan çıxməq "istedad"ımızı yazıçı gözəl vurğulayır. İstər-istəməz dodağımız qacır, özümüz özümüze güllük. Bolko də bu, ilk anda belə görünür. Daha diqqət-

lo baxanda yaziçinin sətiraltı bir çox məqamlara toxunduğu üzə çıxır. Axi o, qohrəmanını sadəcə, oylonmok məqsodilo bu fəndlərə ol atmağa məcbur etmir. Povestdə qohrəmanı Böyük Vətən mühərribosunda xüsusi şücaətlər göstərmiş Sovet İttifaqı Qohrəmanı Mehdi Hüseynzadəni bir həmyerli kimi xatırlayı, onunla müqayisə olunacaq xeyallar qurur. "Qohrəmanlıqlar təkcə mühərribədə baş vermır ki?" - deyə düşüñür, şübhə dövründə nolar etmələ haqqında düşünür. Elə o üzdən də bə fəndlər üzərinde "məsq" keçir.

Povestdə Vətənimizin torpaqlarının işğal olunması, "nəyə görə ermənilər türklərlə barışa bilmirlər?" sualına kursantın dolğun və hortərəfli cavabı bu günümü-zün acı həqiqətlərinin bedii edəbiiyyatda - avtobiografiyik povestdə əks etdirilmiş cəhətdən çox aktualdır. Bu, Vətən tarixidir. Əli bəyin herb tarixinə hər əsərində müraciəti etməsini xüsusi şəxsiyyət qeyd etməyim yerinə düşür.

"Oğul"un finalında hərbi təhsil illərindən on illər sonra, texnologiya əsrində lirik qohrəmanla virtual dostluq edənlərdən birinin toləbə yoldaşına axtarması, hətta onun doğulub boy-a-başa çatdığı doğma Zəngilanın adını unutmaması qəlbimizi Vətən sevgisi ilə coşdurur.

Davidenkonun yazdıqlarından:

"Sözün düzü, mən belə cavab eşitmək istəmirdim, istəmirdim desinlər ki, Oğul döyüslərdən həlak olub, hərçənd belə təsəvvür edirdim. Ona görə ki, başqa cür ola bilməzdi. Ola bilməzdi ki, Oğul toslım olsun, Oğul öz torpağı, müdafiə etdiyi mövqeyini düşmənə təslim etsin..."

Xarkovdan qayıtdıqdan sonra Oğulun taleyiənə bi-ganə qalmayıb onu axtaran Davidenkonun nəzərinə bir şəkil sataşdı:

"O, təlim töleqonunda türk zabitləri arasında qoşulara təlim-maşq keçirdi.

Bəli, bu o idi, illər keçən də sıfət cizgiləri yerindəydi. Hərbi mundır və komandirlik ona necə də yaraşdırdı.

Kresloya yayxanıb dərindən nəfəs aldım və sakit-leşdim...

O, osl Oğul idi. O, ölməməliydi. O, ölö də bilməzdilə..."

Vətənə əsl Oğul olmaq on böyük şorəsfir, hom də xoşbəxtlikdir. Bu şorəf və xoşbəxtlik gördüyüümüz işlərin noticəsidir...

Əli bəy Azərinin "Oğul" povesti, mənçə, bir yenilikdir, kişi cinsindən olan hər bir Azərbaycan vətəndaşına Vətənə gərəkli vətəndaş olmağa, oğul olmağa bir çağırışdır.

VAQİF OSMANOV
mari 2020.